



(Hekayə)

PROLOQ

Bax, oğlum, bütün bunları sənə danişmaqdə məqsədüm var. Şəhərimiz işgaldən azad olunanda gedib o pilləkəni taparsan. Ətrafında evimizi bu danişdiqlarına uyğun olaraq yenidən tikərsən. Sonra pilləkəndə oturub bu hekayəni başa çatdırırsan. Amma diqqətli olarsan ki, uşaqlar məhəccərlərin üstü ilə sürüşəndə yixilmasınlar. Pilləkən çox hündür olacaq...

Evimiz texminən üç mərtəbəli keçmiş bəy mülkü idi. Dəmi qırımızı, döşəmə və pilləkənləri qəhvəyi, qalan hər yeri ağ rənglənmiş böyük bir ev. Dörd otaq, mətbəx və küçəyə baxan böyük taxta eyvandan ibaret üst mərtəbenin həyat tərefi başdan-başa erməni ustaların zövqlə işləmiş olduqları aynabənd idi. Həyətdən – evin qarşısından taxta məhəccərlərin arası ilə nehəng bir ilan kimi burlulub yuxarı, üst mərtəbəye qalxan qalın daş pilləkənlərin üzərinə aşağıya qədər uzanıb gedən tünd yaşıllı rəngli, kənarları qırmızı zolaqlı ensiz kilim salınmışdı. Pilləkənin başındaki qapının arxası kiçik dəhliz idi. Dəhlizdən iki qapı açılırdı. Üzbeəzdəki qapı mətbəxə, sajdakı evin giriş otağına. Mətbəxdə qapı ilə üzbeəz – yuxarı başda su çanağı və qaz pilətesi idi. Sağ divar boyunca, qapıya təref sira ilə qab-qacaq dolabı, altında daim iki qıvrıq kətil olan ensiz masa, soyuducu qoyulmuşdu. Hamısı da mətbəxin özü kimi ağ rəngdə. Mətbəxin həyatə baxan sol divarı qısa ağ pərdələrle yaşmanmış aynabənd idi.

Giriş otağında qapının yanında, sağdan termo qoyulmuşdu. Sağ divarın baş tərefində divan, qarşısında jurnal masası, sol divarla baş divarın künçündə ağ ensiz masanın üzərində şabalıdı rəngli televizor, onun yanında qırmızı rəngli telefon var idi. Televizordan xeyli yuxarı, divardan ağ dairəvi saat, ondan bir az aşağıda, sola – giriş qapısına təref kətan üzərində yaşıllı boyla ilə işlənilərən qayalıqları olan, uçurumundan aşaqını və qarşidağı dağı etəyindən zirvesinədək başdan-başa yaşıllı meşələr bürüyən, göy cəməniyyində orda-burda otların arasından irili-xirdalı ağ qaya çıxıntıları göze dəyən bu təbiət mənzəresinin künçündə "Şuşa – Cıdır düzü" yazılmışdı (bu rəsmi bizim evə Bakıda yaşayan rəssam qohumumuz hədiyyə etmişdi). Saatla rəsmin arasında, bir az aşağıdan, döşəməyədək uzanan tünd qırmızı rəngli, üzərində ağ, cəhrayı, yaşıllı naxışları olan xalça asılmışdı. Bu xalça divara yaraşıq verməkə yanaşı, qonaq otağının yataq otağına baxan pəncərəsinə öz arxasında gizlədirdi (xalcanın arxası uşaqların bir-birindən gizlənməsi üçün əla sıxınacaq idi). Bu otaq giriş otağından aynabəndlə ayrıldı. Həmin aynabəndə, əslində, açılıb-yıllan arakəsmə də demək olardı. Erməni ustalar onu elə düzəltmişdilər ki, istədiyin vaxt cəftelərini tavandan və döşəməden ayırarəq, arakəsməni çəkib giriş otağında – divanın arxasındaki divar boyu uzatmaq olurdu. Bu vaxt giriş otağı ilə yataq otağı birləşib zala çevriliirdi. Ancaq bu çox az hallarda edildi. Yalnız xeyir-şər mərasimləri olanda.

Girişdən sağda yerləşən yemek otağı qonaq otağından sonra

İlqar Rosul

sütündən ilgəyi mixə keçirilmiş, kənarları qızılı saplarla işlənmiş ovuc içi boyda sarı yastıqça sallanırdı. Yastıqçaya müxtəlif rəngli sapları olan iynələr sancılmışdı (evde bütün uşaqlar tikiş tikiş bildilər və kimin paltarının düyməsi qopsa, ya bir yeri sökülsə, özü tikirdi). Döşəməyə televizorla divanın arasındaki boşluğu örtəcək ölçüdə xalça salınmışdı. Bura hamının arasından boşluğunu ümumi otaq idi. Gelen qonağa da çox vaxt burada qulluq olunurdu. Qonşu otaqlara giriş bu otaqdan idi. Ona görə də otağın dörd divarının hərəsində bir qapı var idi. Giriş qapısından solda qonaq otağının, üzbeəzdə kiçik yataq otağının, sağda yemek otağının qapısı idi. Yataq otağında iki carpayı, onların arasında başdan – pəncərənin qarşısından kiçik komod qoyulmuşdu. Yaz ayları komodun üzərindəki güldəndən yasəmən (yasəmən et-

evin ən böyük guşəsi sayılırdı. Bura girəndə qapının sol yanında divan, onunla üzbeəzdə, amma xeyli aralıda bir tərefi divara dironmış, ağır şam ağacından yiğilb-açılan böyük yemek masası, etrafında stillar qoyulmuşdu. Masanın üzərində ortadan su dolu iri bardaq, stekan, güldəndə yasəmən və büssür qabda meyvə, yaxud şirniyyat olardı. Qapının sağ yanında daha bir masa var idi. Amma bu, kiçik masa idi. Ondan daha çox nəhər, şam, elecə də səhər yeməyi zamanı içinde yemek olan qazanın, kakao olan qəhvədanın, yaxud mətbəxə gedəcək bulaşiq qabların müvəqqəti dayanacağı kimi istifadə edildi. Həmin masanın arxasındaki sütündən ermənilərin klassiki səylanı Sayat Novanın rəsmi asılımışdı. Çox da böyük olmayan taxtanın üzərində qaravur üzülla çəkilmiş rəsmde şair oturub kamançاسının dizinin üstündə tutmuşdu. Taxtanın arxasına Sayat Novanın Azərbaycanca yazdığı şeiri həkk

həyətlər, yaxın-uzaq məhellələr, hətta bizdən xeyli aralıdakı küçələr qışda ovuc içi kimi aydın görüñürdü. Yaxud aynabəndin sağ tərefdən qarşısını pilləkənin yanından ucalan qocaman tut ağacının yarpaqları kəsirdi. Qarşı və sol təref pəncərələrdən yataq otağın-dan olduğu kimi daha çox ağacların başı, evlərin damları və ümumiyyətə, şəhərimizin cənub hissəsinin göz işledikcə uzanıb gedən yaşlılıqları, dağlar görünürdü. Yazqabağı, yayda evin havasını dəyişmək üçün o baş-va baş aynabəndin pəncərələri açıq olanda həzin küləklə tül pərdələrin rəqsini seyr etmək adamın içine anlaşılmaz bir yüngüllük getirirdi. Bezi pəncərələrdən küləyə qoşulub çöle çıxan tuller aynabəndin daş məhəccərinin naxışlarını siğallayırdı. Qalan pəncərələrin tulleri evin içində, tavana döşəmə arasında aşağı-yuxarı həy dalğalınlırlar. Belə anlıarda qeyri-adı olğulu qədər də ecazkar bir mənzərə yaranırdı evimizdə. Eyni vaxtda üç otaqda ağ tül pərdələr gah həzin-hezin qalxb-ənir, gah da sanki tavana bitişik ilgəklərindən qopmaq istəyirmiş kimi darti-

baycanın və Avropa klassiklərinin əsərlərindən ibarət xeyli val var idi.

Qapağın üstündə ortadan radiola rəngdə kiçik, ekzotik çəraq qoyulmuşdu. Şüşəsinin başındakı ağ, zərif çətir onu bir az da meşə göbələyinə bənzədirdi. Radiolanın sol tərəfində tünd şabalıdı rəngdə, kənarlarında nazik qızılı dəmirlərdən xətləri olan, şüşə qapılı kamod yer alırdı. Komodun üzərinə rəngli büssürdən üç ekzotik qab düzülmüşdü. Komoda pəncərənin arasında ensiz servant qoyulmuşdu. Otağın baş tərəfində bütün divar boyu uzanan böyük servant var idi. Eyni üslubda düzəldilmiş bu qəhvəyi servantların şüşə qapları da nazik qızılı dəmirlərlə bərkidilmişdi. Komod, servantlar, eləcə də onların içində xüsusi zövqlə düzülmüş qabların əksəriyyəti ovaxtı Çexoslovakiya istehsalı idi.

Aşağı başdakı tek pəncərənin yanında Rusiya istehsalı olan "Kuban" pianosu qoyulmuşdu. Pianonun üstündə sağda kənarları qara plastmasdan, ortası sarı parçadan olan "Spidola" adlı radioqəbuləcidi, solda anamızın çərçivəyə salınmış şəkli var idi. Divarın yuxarısından aşağı künçünə qara lent bağlanmış böyük portret asılmışdı. Bu, bizim atasının portreti idi. Piano ilə giriş qapısının arasında, divarın içində tavandan döşəməyədək böyük kitab dolabı var idi. Evinizin en deyərli sərvəti də elə məhz divardan asılmış qəhvəyi rəngli xalçanın arxasında gizlənən həmin dolabda saxlanılırdı. Yüzlərle qiymətli kitab. Burada dünya ədəbiyyatından tutmuş, uşaqlıq ensiklopediyalarına, nağıllara, dastanlara qədər böyük ensiklopediyalarдан, felsefi əsərlərdən dilçiliyə qədər her cür kitab rast gəlmək olardı. Xalçanın yuxarısından balaca qardaşla mənim qoşa çəkilib böyüdülmüş, ortası ellipsvari kəsik olan dördkünc ağ karton üzülyə salınmış, ağ paltarlı körpəlik şəklimiz asılmışdı. Giriş qapısından sağda "Elektron" adlı böyük televizor qoyulmuşdu. Televizorla baş divarın arasında tünd qəhvəyi rəngdə çox da böyük olmayan divan, iki kreslo və jurnal masası var idi. Divanın yuxarısında divardan böyük qardaşının beş yaxşıda olarkən çəkilmiş şəkli asılmışdı. Sağ əlinin şəhadət barmağını yanağının batıq yerinə qoyaraq, təbəssümə baxan bu qəşəng oğlanın da şəkli böyüdüllüb eyni-lə bizimki kimi ağ karton üzülyə salınmışdı. Otağın ortasında açılıb-yıllan şabalıdı rəngli böyük mebel masa, etrafında stillar düzülmüşdü. Döşəmədə tünd qırımızi, üstü qədim Azərbaycan xalçalığından gəlmə naxışlarla bəzədilmiş böyük Qarabağ xalısı var idi.

Bu otaq digər otaqlarla müqayisədə xeyli qaralıq olurdu. Çünkü otağın divarları da mebellərin rənginə uyğun olaraq tünd və ağ qəhvəyi boyalarla işlənmişdi. Üzbeəz divarda, eyvana baxan pəncərələrin qabağından bütün divar boyu, üzərində minlərlə zərif naxışlar – əksəriyyəti tünd rəngli xırda güllər, çiçəklər, yarpaqlar olan, bütövlükde qaraya calan tünd qırmızı iki böyük Herat xalısı asılmışdı. Xalılann birinin üzərində yuxarıdan, tavandan azca aşağı yenə karton çərçivədə ağ paltarlı, ağ papaqlı, taxminən iki yaşından qapqara, yekə gözləri olan qışang bir qızçıqaz şəkli asılmışdı. Bizim evin oğlanlarının yeganə bacısı idi bu şəkildəki.

(ardı gələn sayımızda)

Bizim evin pilləkəni



olunmuşdu (bu rəsmi bizim evə anamın işçisi olan erməni qadın bağışlamışdı).

Yemek otağı da, qəhvəyi dəşəmə nəzərə alınmasa, tamam ağ rəngdə idi. Bu otaq sonradan ti-kilmişdi deyə, evdən həyətə doğru xeyli ireli çıxırıd və bütün divarları aynabənd idi (hər tərefi pəncərə olduğu üçün biz uşaqlar bu otağa "avtobus" deyirdik). Ümumiyyətə, evin cənub üzü şərqdən qərbədək – yataq otağının yemek otağına, ordan da dö-nüb pilləkənin başındakı kiçik dəhlizin sol tərefi ilə mətbəxin sonuna dək uzanıb gedən ağ aynabənd idi. Ona görə də evin giriş, yataq və yemek otaqları gündüzler çox işqılı olurdu. Pərdələri də tünd deyildi bu otaqların. Tavan dan döşəməye qədər olan açıq narıncı pərdələrin qarşısından ağ tuller asılmışdır bütün aynabənd boyu. Narıncı pərdələr dəhədən çox günəş otaqları tutanda açıq olurdular. Əksər vaxtlar bir tərefə yığıldı. Tullerən kəsildən və etraf həytərlərdən içəri görünmesin deyə, heç vaxt yığılmırdı. Tül pərdələrin arxasından bütün o ətraf – qonşu

nır, vurnuxur, özlərini çərçivələrə çırır, sonra sakitleşib yenə də bizim eşitmək iqtidarından olmadığımız hansı lirik musiqinin sədaları altında bal rəqsini davam etdirirdilər öz görünməyən sevgililəri ilə. Həmin vaxtlar otağa girib pəncərəye yaxınlaşan adamın başına, boynuna dolanmaqdan, üzünü oxşayıb, saçlarını qarışdırmaqdan da çəkinmirdilər tül pərdələr. Axşama yaxın külək güclənərdi, biz uşaqlar anamızın tapşırığına əmək edərək artıq yele qoşulub qaçmaq üzrə olan pərdələri bir əlimizlə cilovlayıb içəri salalar, o biri əlimizlə pəncərələri örtüb bağlayardıq. Yay aylarında günortalar o pəncərələrin altında çarpayıda, yaxud divanda uzanıb kitab oxumağın, lap ele gözələrinin yumub mürküleməyin ayrı ləzzəti olardı. Pərdələr sanki özlərinə diqqət, qayğı tələb eləyir, mis ki gedib-gelib adamın üzüne sürtünərək mütaliyə, yuxulamağa imkan verməzdilər. Amma yene də pəncərəni örtməzdilər heç kim. Çünkü həzin meh mütaliyədən, yatmaqdan da az dincəltmirdi adamı. Yemek otağının qapısı qonaq otağının qapısı ilə üzbeəz idi.

"Böyük ev" adlandırdığımız qonaq otağında vəziyyət başqa idi. Əger üst evin digər otaqlarını xarakter və görkəməcə bizim evin uşaqlarına bənzətmək olardı, bura daha çox bizim evin anasını xatırladırdı. "Böyük ev" havasına, görkəməne, aurasına da görə digər otaqlardan xeyli fərqləndirdi. İlə fəsillərindən asılı olmayıaraq, burada bir ağırlıq, ciddilik hökm sürürdü daima. Adından da bəlli olduğu kimi, bura evin ən böyük otağı idi. Dördü yan divarlarda (ikisi sağda, ikisi solda), biri aşağı başda – eyvanın qapısının yanında olmaqla beş pəncərə var idi bu otaqda (şərqə düşən baş divarda pəncərə yox idi). Eyvanın qapısı aşağı başda - giriş qapısı ilə üzbeəz idi. Onun sağında o dövrün sanballı ev avadanlıqlarından sayılan, qabaq tərefindən başqa hər yeri qara mebeldən olan böyük "VEF-Rapsodiya" radiolası (biz ona "priyomnik" deyirdik) qoyulmuşdu. Radiolanın qaplığının altında əksəriyyəti Azə-